

1941-ci ildə-İkinci Dünya Müharibəsi başlananda Azərbaycan Sovet Sosialist Respublikaları İttifaqının tərkibində əsərət zəncirlərinə vurulmuş 15 müttəfiqdən biri idi. Artıq 1920-ci il-dən Azərbaycanda sovet hakimiyyəti qurulmuş, 28 aprel bizim üçün "bayrama" çevrilmiş, təqvimimizə salınmış, "əlamətdar" günlərimizdən birincisi olmuşdu. O bayramda ki, 1918-ci ildə bize müstəqilliyimizi bəxş edən Azərbaycan Xalq Cümhuriyyətinin ya-randığı gün - 28 may 28 aprelə evez-leşmişdi... Bu iki tarixi rəqəm arasındakı zaman fasilişi isə heç də azərbaycanlıların xeyrinə işləməmişdi.

28 may... 28 aprel

Bu tarixlərin belə oxşar olması da mənəcə ozamankı rus imperiyasının hə-yata keçirdiyi siyasetin tərkib hissəsi idi. İnsanlara mənəvi təsir vasitəsi olan həmin rəqəmlər her dəfə xatırlananda bu 28-lərdə çox məqamlar açılmışdır. Buzim 28, onların 28-i. Buzim əlimizdə saxlaya bilmədiyimiz 28, onların zorla həyatımıza daxil etdikləri 28.

Niye əlimizdə saxlamaya bilmədik müstəqilliyimizi. Çünkü əsrlər-dən bəri gözü torpaqlarımızda, sərvətimizdə olanların iştahı idi Azərbaycan. Məqam gözleyirdilər ki, və-ziyətdən istifadə edib, yüzüllik arzularını həyata keçirsinlər. Bu mə-qam isə cəmi 23 ay yaşamağı bacaran cümhuriyyət dövrüne təsadüf et-di. Qızışdırılıb ortalığa salınan ermənilərin parlamentdə çıxardıqları min bir oyun, kənardan mündaxilələr, içəridəki qarşı-qurmalar bu müstəqilliyin ömrünü hər gün bir az da azaldırdı. Lakin bütün bu təzyiqlər şəraitində cümhuriyyətimizin qəbul etdiyi qərarlar, irəli sürdüyü məsə-lələr müstəqil Azərbaycan, onun gələcəyi üçün çox böyük əhəmiyyətə malik idi. Düşünəndə ki, 1918-ci ildə müstəqilliyimiz əlimizdən alınmasayıdı, indi onun 100-dən artıq yaşı vardi ve bugünkü inkişafımızın iki qatına malik idik, bunu yalnız tə-əssüb hissi ilə qarşılıyır. Həqiqətən de əlimizdən alınan 70 il müstəqillimizlə ya-sasydıq, indi daha nələrə qadir idik. Lakin zamanın diqtəsi tam ayrı imiş. Bu xalq min bir eziyyətlə qazandığı, uğrunda qan tök-düyü müstəqillinin dadını cəmi 23 ay yaşı-aqmış. Ve sonrakı 70 ildə müstəqillik 28-i ilə əsərət 28-i arasındakı zaman kəsiyinə baş əy-meli olacaqmış. Çünkü bu, xalqın taleyi, alın yazısı idi.

İkinci Dünya Müharibəsi: yaşanan tarix...

Bəli, 1941-ci ildə ikinci Dünya Müharibəsi başlananda biz SSRİ-nin tərkibinə siğdirilmiş 15 xalqdan biri idik. Artıq illər idi ki, Rusyanın rəhbərliyi altında yaşayırdıq. Artıq bu bizim hə-yat tərzimiz idi. SSRİ özünü zorla bize vətən etmişdi. Şüurlara yeridilirdi ki, SSRİ bizim və-tənimizdir. Lakin biz içimizdə vətənimiz Azərbaycanlı yaşıyordıq. "Vətənin haradır" sualının bir cavabı vardi: Azərbaycan.

Biz ele bir xalqı ki, köməyə çağırılanın ha-rayına yetmişik həmişə. Bu da qürurumuzdan, mənəvi zənginliyimizdən irəli gelib. Kiminse çağırışına səs vermeysi, ona kömək göstərməyi lazımlı bilmışik. Çünkü milli mentalitetimiz, adət-ənələrimizə əsaslanan xarakterimiz belə formalaşıb. Bu səbəbdən de ikinci Dünya Mü-haribəsində Rusiyaya vətənimiz olaraq kömək etməyə yox, bizdən kömək istədiyi üçün yollanmışdıq. Mənəvi ve maddi, bütün olanımızla yardım etmişdik. Ümummülli liderimiz Heydər

Oliyev deyirdi: "Azərbaycan xalqı ikinci Dünya Müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunəsi göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 600 min-dən çox oğlan ve qızları cəbhəyə getmişdir".

Bəli, xalqımız həm canıyla, həm də sərvət-tilə bu maharibəyə köməklək göstərmişdir. Azərbaycan nefti Rusyanın Almaniya üzərinde qələbə çalışmasında böyük amil olmuşdur. Minlər oğul, qızlarımız müharibədə böyük şücaət göstərmiş, adlarını bu tarixin səhifələri-

məhdud dünyagörüşləri fonunda xalqa caniya-nanlıq, onun yaşadığı tarixə dərin hörmət, mil-lətə böyük sevgi göstəricisi idi.

9 may azərbaycanlıların yaşadığı 5 illik ağrılı-acılı günlərin qələbə ile bitdiyi, cəbhəyə yollananların o tarixdən etibarən evlərinə döndüyü gün idi. Qələbə insanlara bundan sonra dinc həyat vəd edirdi. İtirdikləri minlərə övladının, müharibəyə sağ gedib, həyatının qalan hissəsini əlil kimi yaşamaq məcburiyyətində qalan minlərə qazınan olmasana, 5 il erzində insanların arxa cəbhədə dəridən-qabırqdan çıxmışa, sübhən gün batanadək çalışmasına, sərvətlərinin öz ölkəsinin çıçəklənməsi-yeni məktəb, xəstəxana, mədəniyyət ocaqlarının tikilmesi, yolların çəkilməsi, insanların rıfa-hının artırılması əvəzinə cəbhəyə göndərilməsinə baxmayaraq 9 may insanlara dinc, sakın bir həyat vəd edirdi...

8 may... 9 may

Lakin bu əzmkar, qəhrəman, zəhmətkeş insanlar xəbərsizdilər ki, zaman gələcək, qələbəsinə can qoyduqları xalqın ordusu üzərləri-ne gələcək, kimlərinse havadarına çevrilib bu vətənə müharibə "bəxş" edəcəkdir. Bilmirdi ki, Almaniyaya qarşı birlikdə döyüdüyü ordu 1990-ci il yanvar ayının 19-dan 20-na gece Bakıya hücum çəkə-cək, azadlıq mücadiləsinə qalxan günah-

bağ Zəfəri ilə tarixin səhifələrinə düşəcək. O Zəfər ağırlı-acılı günləri silib aparacaq...

O qələbə... bu qələbə...

77 il önceki qələbə... 2 il önceki qələbə... ilk baxışdan deyə bilerik ki, bunların bir-biri ilə nə əlaqəsi var. Ancaq əslində çox əlaqəsi var. Yu-xarıda bu əlaqənin bir qədərini təhlil etməyə çalışdım. Lakin bu o qədər böyük tarixi prosesdir ki, baresində danışmağa günər, yazmağa səhi-fələr lazımdır. Qəzet yazısı olaraq bu qədərini dəsec də, deyə bilmediyimiz çox nüansları var. 2020-ci ilin payızı o qəlebə ilə bu qələbənin məkanından, insanların dövründen, kimlərindən, nələrindən səhəbat açır. Səhəbat açır ki, biz əzmkar, qüruru xalqıq. Qonşuluq üçün gözəl keyfiyyətlərimiz var. Səhəbat açır ki, biz ki-mik, ətrafımızdakılardır kimdir. İki illik qələbəmiz böyük bir tarixi keçmişimizi gündəmə getirir. Günahkarları, günahsız olanları, sözündə bir olanları, sözündə min olanları, ədaləti, haqlı olanları, ədalətdən xəbərsizləri getirir ortaya. Onlardan səhəbat açır ki, Azərbaycanda bir atalar sözü var: haqq naziler, lakin üzülməz. Üzü-medə də.

44 günlük Vətən müharibəsi tarixi ədalətin bərpası oldu. Xalqımız xoşbəxtmiş ki, bu ədaləti bərpa etmək üçün Ulu Tanrı bize böyük şəx-siyyətlər qismət edibmiş. Onların bir qərinen yaxın apardıqları əməli iş sayesində ədalət bər-qərar oldu. Bu dünyanın ədalətsizlikləri qarşılığında hell olundu. Ədalətə görə yumanların, kar olanların gözleri qarşısında bərpa olundu. Ulu öndərimiz işgal altında olan torpaqlarımızın azad olunması ilə bağlı vəsiyyəti dövlət başçısı, Ali Baş Komandan tərəfindən yerinə yetirildi. Bir xalqın 30 illik şərəf məsəlesi öz hellini tapdı. Yurd həsrəti minlərle insanın hicranına son qo-yuldu. Ölenin inkişafı, Milli Ordunun gücləndiriləsi, dünya seviyyəsində illərlə aparılan si-yasət nəticəsində Qarabağ məsəlesi öz hellini tapdı. Bu vətənin gəncləri tarixə qızıl hərflər-Zəfer sözünü yazdırılar. Düşməni torpaqlarımızdan əbədiyyən qovub özləri əbədiyyətə qovuşḍular.

Biz indi müzəffər dövlət başçısının rəhbərlik etdiyi qalib ölkənin vətəndaşlarıq. Biz indi qürurla yaşıyırıq. Tor-paş-şəref-namus məsələsini hell etmişik. Qələbə qazanmışıq. Düşmənin başına dəmir yumruq ağıl getirib. Hədəlini bildirib. Bu gün ölkəmizdə həm 77 il önceki müharibə iştirakçıları, həm Biri-nici, həm ikinci Qarabağ müharibələrində iştirak edənlər diqqət və qayğı ilə yanaşılır. Onla-rə mənzillər, avtomobillər verilir, mükafatlar təyin olunur, adları əbədiləşdirilir. Bu, dövlətimizin hər hansı dövrən asılı olmayaraq vətəndaşına göstərdiyi deyərdir. Biz bu dəyərlər qurur duyuruq.

O qəlebə... bu qəlebə... Onların hər biri ayrı-ayrı vaxtlarda baş verəcə, məzmunca ayrı-ayrı mövzuların müharibəsi olsa da, her ikisində Azərbaycan vətəndaşı var. Bu vətəndaşlar 77 il öncə də, 2 il öncə də dinclik, sakitlik, emin-amalıq, ümumilikdə öz vətənləri Azərbaycan üçün döyüşmüş, şəhid, qazi olmuşlar. Tarixin çox mə-qamlarını üz-üzə getirən bu qələbələr elə tarixin səhifələrindən hər an azərbaycanlılardan səhəbat açır. Əsrlər sonra da dəyişməz qalacaq bu tarix vaxtı kimlərin haqlı, kimlərin haqsız olduğunu göstəricisidir. Bütün zamanlarda isə haqq bizimlədir. Çünkü biz haqq insanlarıq...

Mətanət MƏMMƏDOVA

Reaksiyalar



ne yazmış, həm SSRİ, həm də dövlətimiz tərəfindən mükafatlara layiq görülmüşlər. Minlərlə azərbaycanlı ailəsinə müharibədən "qara kağız" gəlmİŞ, minlərlə qadın hə-yat yoldaşını, minlərlə uşaq ata-anasını itirmişdir.

Düz beş il azərbaycanlılar arxa cəbhədə böyük əzmle çalışmış, əldə olunanlar cəbhəyə göndərilmişdir. Qadınlarımız zinət əşyalarını, ana yadigarı cehizlərini, qiymətli ev əşyalarını cəbhəyə yardım fonduna təhvil vermişlər ki, müharibə SSRİ-nin xeyrinə bitsin. Ona görə ki, gedənlər sağ-salamat geri qayıtsın, mü-haribənin coğrafiyası böyüməsin, insanlar dinc yaşaya bilsinlər.

Beleliklə, ikinci Dünya Müharibəsi bizim xalq üçün də yaşanan tarixə çevrilmişdir. 1990-ci illərdə dövlətimizə rəhbərlik edənlər bu tarixə də kölgə salmaq istəyirdilər. "Buzim tarix deyil 9 may, bizim ölkədə də qəlebə günü kimi qeyd olunmamalıdır" deyirdilər. Lakin xalqımızın ümummilli lideri həkimiyətə qaydan sonra bu məsələyə də öz dəyərləri mü-nasibətini bildirdi. Həmin müharibəyə yollananlar, heyatını itirənlər, xalqın bu müharibəyə sərf olunan sərvətləri barədə danışaraq ikinci Dünya Müharibəsini azərbaycanlılar üçün ya-shanan tarix adlandırmış, bu səbəbdən də 9 mayın hər il qeyd olunacağı vurgulamışdır. Bu addım xalqın qədir-qiyətmətini, yaşıdığını tarixi, itkili döşənməyən ozamankı rəhbərlərin-

sız insanlar harada qarşısına çıxdısa, həyatına son qoyacaqdır. Bilmirdilər ki, 1992-ci ildə həmin ordu Xocalıda elə bir faciənin iştirakçısı olacaqdı ki, dünyada bərabəri olmayan bir dəhşətlə yadda qalacaqdı. Bilmirdilər ki, gün gələcək, 9 may-qələbə gündündə bircə gün əvvəl-8 may Azərbaycanın əzəli torpağı Qara-bağın baş tacı Şuşanın işgali günü olacaqdı. O işgali ki, erməni adlı qonşuluqdan kənarlar bir addım belə Şuşaya yaxınlaşa bilməzdilər, havadarları olmasayıdlı. Bilmirdilər ki, Şuşa həs-reti 30 il qədər zaman kəsiyini əhatə edəcək, 30 ilədək 8 maydan sonra 9 may her gəlisi ndə ürekleri göynəldəcək, yurd hicranlı insanların göz yaşına چəviriləcəkdi. Ata-baba ocaqlarından zorla qovulmuş, ölkəsinin dörd bir bucağına yayılmış evsiz-eşik, yurd həsrəti insanların ahına چəviriləcəkdi. Sonrakı gün 9 mayda isə azərbaycanlılar 40, 50, 60, 70 il önce imperiyanı qorumaq üçün cəbhəyə gedən və qayıtmayan oğul-qızlarını anacaq, bilməyəcəklər ki, bu qələbəyə sevinçinlər, ya kədərlənsinlər.

Bilmirdilər ki, 8 mayın üzüntülü Şuşa xatı-laşmasından sonra 9 mayda hər yerda toy-bayram qurulacaq, qələbə günü qeyd olunduqca yəni bir qələbəyə can atılacaq, ürekler bir an o qələbənin içində olmayı arzu edəcək. İki tarixi gün arasında tarixin dolanbac yollarında qala-caq, çıxış yolunun harada olacağını arıya-qadılar. Bu iki bir-birinə zidd tarix azərbaycanlıları-nın uzun illər ürek ağrısına چəviriləcəkdi. O za-mana qədər ki, 2020-ci il yetişəcək, payız gə-ləcək, o payızdan 44 gün ötəcək. O tarix Qara-